

Beynəlxalq Mədəniyyət Günüdür

15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vəsinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyamızın bir çox ölkəsində qeyd olunur.

1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sühl Bayrağına həsr olunmuş bayram tədbiri keçirildi. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırımızı daire kimi təsvir etmişdi.

Ümumiyyətlə, tarix və mədəniyyət abidələrinin xarici qüvvələrinə dağdıcı təsirindən qorunmasının tənzimləyən qaydalara ideyasi məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, mühərabiblər və ərazilərin yenidən bələşdürülməsi dövründə milli antik dövrlərinə abidələrinə öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya hökumətinə və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının herbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynsteyn, Bernard Šou, Herbert Uells, Tomas Mann və o dövrün digər bir çox tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.

Bundan sonra N.Rerix Pakt üzərində işləməyə davam edir. Daha sonra 1931-ci ildə Belçikada keçirilən Rerix Paktı I Beynəlxalq Konfransı zamanı o, Ümumdünya Mədəniyyət Günüün təqdim edilməsini təklif edir. Və 1935-ci il aprelin 15-də Vəsinqtonda, Ağ Evdə 21 dövlətin başçıları Yer kürəsinin tarixində onun yaradıcısının adını daşıyan “Bədii

və elmi müəssisələrin və tarixi abidələrin mühafizəsi haqqında” ilk beynəlxalq müqaviləni imzalayırlar. Bu razılaşma da məhz onun adını daşıyır və “Rerix Paktı” adlandırılır.

1998-ci ildə Beynəlxalq Reriklər Mərkəzi tərəfindən iki il əvvəl təsis edilmiş Mədəniyyətin Müdafiəsi üzrə Beynəlxalq Liqa Paktının imzalanma tarixini Beynəlxalq Mədəniyyət Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edirlər. Bu, fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyətlərinin qorunmasına və artırılmasına yönəlmüş ictimai təşkilatdır. Nəhayət, 2008-ci ildə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvada ictimai təşkilatların təşəbbüsü ilə 15 aprelin Sühl Bayrağı altında Ümumdünya Mədəniyyət

“savad”, “tərbiyə” kimi müxtəlif mənaları formalasdı. Ərəb dilindən tərcümədə isə bu söz “şəhərsalma” anlamında izah edilir.

Çoxəsrlilik zəngin mədəni irsə sahib olan Azərbaycanda da mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Müstəqil Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, mədəniyyətin inkişafının dövlət səviyyəsində təmin edilməsi Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərin, islahatların uğurlu nəticəsidir. Onun mədəniyyət işçilərinə xüsusi həssaslıqla yanaşması, sənət adamlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüldüyü işləri sənət adamları bu gündə böyük həvəslə xatırlayırlar.

Sevindirci haldır ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də mədəniyyət sahəsinin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçısının müxtəlif vaxtlarda sənət adamları ilə görüşü, mədəniyyət işçilərinə fəxri adaların, dövlət mükafatlarının ve-



Günü kimi qeyd olunması üçün Beynəlxalq Hərəkat yaradılır.

Hazırda dönyanın müxtəlif ölkələrində və şəhərlərində bu bayram qeyd olunur. Həmin gündə konfranslar və mühazirələr, sərgilər və konsertlər, şeir gecələri, rəqs və teatr tamaşaları keçirilir.

Ümumiyyətlə, mədəniyyət anlayışının izahı insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insan övladının yaratdığı və nəsildən-nəslə ötürüdüyü maddi və mənəvi dəyərlər ilə bağlıdır. Latin dilindən tərcümədə “julture” - “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” mənələrini verən “mədəniyyət” anlayışı insanların fealiyyət dairəsinin tədricən genişlənməsi ilə əlaqədar olaraq da-ha geniş bir mənə daşımağa başladı. Bununla da, sözün “maarifçilik”,

rilməsi deyilənlərin əyani nümunələrindəndir.

Azərbaycan mədəniyyətinin inkişafı barədə söz açarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri mütləq vurğulanmalıdır. Onu hansısa bir mübahiqəyə yol vermədən mədəniyyətimizin səmimi dostu adlandırma bilərik. Milli mədəniyyətimiz, tarixin yaddaşı olan ənənələrimiz, mədənidini abidələrimiz onun simasında əsl qayğışını, hamisini, təəssübəşini tapıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişməyən fealiyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyada layıqli şəkildə təbliğ olunur.

Nicat Dilq mli